

Müslim Şerqində ilk demokratik republika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxesrisi kimi meydana çıxmışdır. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan xalqının çoxesrisi dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində xalqımız dövlətçiliyindən məhrum olmuşdur. 1918-ci ilde Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq sehifelerindədir". AXC xalq-

Azərbaycan Xalq Cümhuriyyəti: təhsildə islahatlar



mizin siyasi şurə səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-de Azərbaycanın istiqaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fealiyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur. AXC yaradıdı zamandan xarici və daxili qüvvələr tərəfindən müxtələf təzyiqlərə məruz qalıb. Belə ki, hem xaricdən, hem daxildən daşnak ermənilər, hemçinin, mənşəviq qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olurdular. Lakin bütün bu çətinliklərə baxmayaq, Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atri-butlanımızın, dövlət dillimiz haqqında qanunun qəbul olunması, maarif və sehiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın şəhərlərinin təhlükəsizliyinin temini istiqamətində böyük işlər görülüb. "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətinliklərə başa gəlmüşdir. Çunki məlumdur ki, buna karəndən mane olmaq istəyen qüvvələr de çox idi və Azərbaycanın həyatında da vəziyyət çox qarmaqlışıq, ağır, çətin idi. Ancaq Xalq Cümhuriyyəti yaranandan sonra onun fealiyyəti de böyük çətinliklər, problemlər, böyük məqəvilmətlər, maneslərlə rastlaşmışdır. Bütün bu çətinliklərə baxmayaq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fealiyyət göstərmmiş və iki il müddətindən çox böyük işlər görmüş, Azərbaycanın müstəqil geleceyinin esasını qoymuşdur", - deyə Ulu Öndər bildirmişdir. Qısa müddətində genişmiyəqli demokratik islahatlar həyata keçirilib. Cümhuriyyət dövründə xalqımızın tələyinə ciddi təsir edə bileyək qanun ve qərarlar qəbul olunub.

XALQIN MILLİ MƏNLİK ŞÜURUNU ÖZÜNƏ QAYTARDI

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixdən 105 il ötür. AXC-nin hüquqi variisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dövrlərinə sadıq qalaraq, süretilə inkişaf edir və dünya birliliyində layiqli yer tutur. Yüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-de Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin hədiseye çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fealiyyəti dövründə xalqın milli mənlik şüurunu özüne qaytarıb, onun öz müqəddərətini təyin etməye qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-de qəbul edilən İstiqlal Beyannamesindən de gəründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hissələrini daha da gücləndirdi. 1918-ci il mayın 28-de Azərbaycanın istiqaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fealiyyət göstər-



sitətlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı. Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti və Xalq Maarifi Nazirliyi ölkədə Bakı Dövlət Universitetinin, Əkinçilik Institutu və Dövlət Konservatoriyanın təsis edilmesi barədə məsələ qaldırıldı. Bunnadən ancaq birinci - Bakı Dövlət Universitetini açmaq mümkün oldu. Həmin zamanda ibtidai tehsil şəbəkəsinin genişləndirilməsi mümkündü.

Artıq 1919-cu ilde Azərbaycanda 23 dövlət orta tehsil müəssisəsi var: 6 kli, 4 qadın gimnaziysi, 5 realni məktəb, 3 müəllimlər seminarı, 3 "Müqəddəs Nina" qız məktəbi, politehnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminarıyası kişi seminarıyasına çevrildi, orada tehsil alanlar üçün (40 nefer id) pansion açıldı. 1918-1919-cu illerde Gence Müəllimlər Seminarıyası mühüdüldür, Bakıda Darülmüellimin və Darülmüellimat, Nuxada Darülmüellimin açılmış, Zaqatala, Ağdam və Şuşada bezi təpli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu. Sentyabrın 17-de seminarıyada dərsler başlanmış, Firudin bey Köçərli Qorı Seminarıyasının mezunları Y.Qasimov, İ.Vekilov, Ə.Hüseynov, M.Hüseynov müəllim sıfırları ilə seminarıyaya cəlb etmişdi.

100 NƏFƏR AZƏRBAYCANLI GƏNCİN XARİCƏ GÖNDƏRİLMƏSİ HAQQINDA QƏRAR

Mənbələrdə qeyd olunur ki, Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-de Bakıda dövlət universitetinin açılması haqqında qanuna bərabər, 1919-20-ci tədris ilində dövrunun müxtəlli ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nefer azərbaycanlı gencin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı. Avropanı məktəblərinə göndərilen her telebəye 400 frank təqədūt teyin olundu. Xarici universitetlərin mezunları təhsilinə başa vurduqdan sonra en azı iki il Azərbaycanda dövlət qulluğunda işləməli idil. Dövlət təqədūtdan istifadə edən telebələr təhsilini bitirdikdən sonra dörd il hökumətin təyinatında işləməli idil. 1919-cu il sentyabrın 1-de Cümhuriyyət Parlamenti qərar verdi: Azərbaycan Xalq Cümhuriyyətinin dövlət büdcəsindən yüz nefer telebənin xarici universitetlərdə təhsil almamasının təmin elması üçün Təhsil Nazirliyinin büdcəsində 7 milyon rubl pul köçürülsün.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıdı dövrden başlayaraq təhsilin tamamilə yenidən qurulmasına ehemiyətli dövri başlandı. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitde cəmi 23 ay fealiyyət göstərse de sonrakı nesillərin yaddaşında xalqımızın tarixinin en parlaq sehifelerindən biri kimi yer alıb.